



**Faiq Ələkbərli**  
AMEA Fəlsəfə  
Institutunun  
aparıcı elmi işçisi,  
dosent, fəlsəfə üzrə  
fəlsəfə doktoru

### III Yazı

*Qarabağ xanlarının nəslindən olan Xurşidbanu Natəvan (1832-1897) 1832-ci il avqustun 15-də Şuşada, Qarabağın son xani Məhdidilər xan Cavanşirin ailəsində dünyaya gəlmışdır. Xalq arasında "Xan qızı" laqəbi ilə tanınan Natəvan saray tərbiyəsi görmüş, dövrün tanınmış alim və sənətkarlarından dərs almışdır. Güney Azərbaycanımızdan olan alim-tədqiqatçı Məhəmməd Rza Kərimi yazar ki, Natəvan ibtidai təhsilini ev müəllimlərinin yanında almış, ana dili ilə bərabər fars və ərəb dillərini öyrənmiş, Şərqi klassiklərinin əsərləri ilə yaxından tanış olmuşdur (Kərimi Məhəmməd Rza. Azərbaycan mədəniyyəti və ədəbiyyatında məşhur qadınlar. Bakı, "Zərdablı", 2014; 91). Natəvan yaşadığı dövrdən içində öncəliklə, bir qadın lider olaraq yaşadığını problemlərə mübarizə etmiş, eyni zamanda xanlığın idarəə edilməsində bir sırə islahatlar aparmağa çalışmışdır. Natəvan Qarabağ Xanlığının son varisi kimi həm Şuşa şəhəri və ətraf ərazilərin idarəəciliyi ilə məşğul olmuş, həm də Şuşada "Məclisi üns" (1864-1897) ədəbi məclisinin inkişafında mühüm rol oynayaraq burada ictimai-fəlsəfi məzmunlu şeirlərin müzakirəsinə təşkil etmişdir. "Azərbaycan tarixi" çoxclılığının 4-cü cildində yazılmış, "Məclisi üns" 1864-cü ilde Şuşada Mirzə Rəhim Fəna tərəfindən təşkil edilmişdir: "1872-ci ilde görkəmli şairə Xurşidbanu Natəvan (1832-1897) məclisə qoşulduğdan sonra onun üzvlərinin sayı daha da artmış, fəaliyyəti geniş və müntəzəm şəkil almış və bütün ölkədə şöhrət tapmışdır. 'Məclisi üns'ün Natəvan, Mirzə Rəhim Fəna, Mirzə Ələsgər Növrəs, Mirzə Həsən Yüzbaşov, Məmətov Məmai və başqa üzvləri var idi'" (Azərbaycan tarixi, Yeddi cild. IV cild (XIX əsr). Bakı, Elm, 2007; 386-387). Ancaq bəzi tədqiqatçılar yazıları ki, 1872-ci ilde Xurşidbanunun təşəbbüsü və maddi yardımı ilə əsası qoyulan "Məclisi üns" ədəbi məclisi öz ətrafına otuza yaxın şair toplamışdır (Məmmədli Ruhiyə, Əhmədova Sevil. "Tək İnci Kimi Parlayan Xan Qızı Xurşidbanu Natəvan". Bakı, 2017; 7). Məhəmməd Rza Kərimi də yazar ki, Natəvan Şuşada "Məclisi üns" adlı ədəbi məclis yaratmış və ona rəhbərlik etmişdir: "Bu ədəbi məclis Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında özünəməxsus rol oynamışdır. Çünkü o, bir nümunə rol oynadı və çox keçmedi ki, Azərbaycanın başqa yerlərində də ona oxşar məclislər yarandı və fəaliyyət göstərdi" (Kərimi Məhəmməd Rza. Azərbaycan mədəniyyəti və ədəbiyyatında məşhur qadın-*

lar. Bakı, "Zərdablı" nəşriyyatı, 2014; 91). Bizcə, Natəvan "Məclisi üns"ün inkişafında və feallığında mühüm rol oynamış, ancə qədər həmin məclis bir qədər zəif şəkildə də olsa, mövcud olmuşdur.

"Məclisi üns" üzvlərinin sayına və tərkibinə görə sonradan təşkil edilən "Məcməüsşüərə" (Bakı), "Beyti-Fəramuşən" (Şuşa), "Beytüs-səfa" (Şamaxı) məclislərindən fərqlənmişdir. Firudin bəy Köçərli yazarı: "Xurşidbanu elmü mərifət sahibi olmağa görə, eksəri-övqatı ürəfa, şüəra və üdəba dairəsində keçirərdi. Şeir və qəzəli sevib, özü dəxi gözəl və zərif təbə sahibi idi. Mərhum Qasım bəy Zəkir və sonralardan Abdullah bəy Asi və onun müasirləri və xüssəsən

sinca qaçmamışdır. Onun özüne-məxsus üslubu formalılmışdı" (Kərimi Məhəmməd Rza. Azərbaycan mədəniyyəti və ədəbiyyatında məşhur qadınlar. Bakı, "Zərdablı" nəşriyyatı, 2014; 91). Məsələn, Natəvan, bir şeirində Füzuli ruhunda belə yazdı:

**Dilbərə, dərdi-dilimdən belə ünvan etdim –**

**Ki, qəmi-hicridə dil mülküni viran etdim.**

Mümkün olmaz mənə vəslin bilirəm həşrə kimi,  
Ol səbəb məskənim kuhu bi-yaban etdim.

Eşq sultanı mənim qətlime fərman gətirib,  
Etmədim tərki-vəfa, taəti-fə-

anlamda bəlkə də, insan üçün tek çarə özüne Dost bildiyi Tanrıdan başqa ilah yoxdur. Şübhəsiz, belə bir Dostun əliylə ölmək də, əslində cismani cəhətdən ölməkdir, mənəni cəhətdən ölümsüzleşməkdir. Bu anlamda, cismani dünyada özümüzə dost bildiklərimiz də, əger əsil Dostu anımlırlarsa o zaman, yenə tek çarə içimzdəki ilahi Dosta üz tutmaqdır. Natəvan yazır:

Rəqib töhməti etdi məni cüda, ey dust,

Bu zülfü gördü rəva, görme-sən rəva, ey dust!

Əger ki, tiğ şəkib öz əlinə öldürsən,

Deyil cəfa bu mənə, bilməzəm

dünyanın faniliyində və axirətə inamda əsasən nikbinlik üzərində qurulsada, ancaq bəzi tərəddüdləri də hiss etmək mümkündür. Xüsusi də, ömrünün son illərində nikbinliyin müəyyən qədər pessimizmə doğru yuvarlanması hiss edilməkdədir. Ancaq bütövlükdə Natəvanın özündən güc taparaq toparlanması və özündən sonrakı qadın şair-ədiblərə çığır açması da, danılmaz bir həqiqətdir.

Eyni zamanda, o, yalnız ilahi məhəbbəti, ilahi eşqi tərənnüm etməklə kifayətlənməmiş ictimai-maarifçi şeirlər də yazılmışdır. Məhəmməd Rza Kərimi də yazar ki, Natəvanın müasirləri əsasən eşqi, məhəbbəti mədh edən şeirlər yazıda, o, məhəbbəti tərənnüm et-

## Azərbaycan xalqının ictimai-fəlsəfi fikrində maarifpərvər qadınlar



halı-həyatda olan Mirzə Rəhim Fəna cənabları ol gövhəri-pakin inayətləri sayəsində təblərinə vüseti qüvvət verdilər" (Köçərli Firudin bəy. Azərbaycan türklerinin ədəbiyyatı. İki cild, 2-ci cild. Bakı, Avrasiya-Press, 2005; 165).

Tədqiqatçılara görə, Natəvanın təxminən iyirmisi (20) ilə qədər rəhbərlik etdiyi "Məclisi üns" də Azərbaycan türkəsi, fars dilleri ilə yanaşı, ciğatay dilində (Özbək türkçəsində) də qiymətli mənzümlər yaranmışdır. Məclisde klasiklərdən tərcümələr edilmiş, burada Xaqani, Nizami, Füzuli kimi qüdrətli qəlem sahiblərinin əsərlərinə nəzirələr yazılımışdır. Şeirlərin bir qismi də məşğələ zamanı məclis üzvlərinin bədəhəten söylədikləri beyt və ya misralardan düzəlmüşdir (Məmmədli Ruhiyə, Əhmədova Sevil. "Tək İnci Kimi Parlayan Xan Qızı Xurşidbanu Natəvan". Bakı, 2017; 7). "Məclisi üns" adlı ədəbi məclisə fəal şəkilində iştirak edən Natəvanın şeirlərinin eşiçin, sevginin məşhur şair-mütəkkirimiz Məhəmməd Füzuli kimi cismani deyil, daha çox mənəvi xarakter daşmasına şübhə etmir. Bunu, Məhəmməd Rza Kərimi də çox doğru qeyd edərək yazırı: "Natəvan özünəməxsus bir şaire idi. O, Füzulinin üslubunda yazsa da, heç vaxt təqlid arxa-

man etdim.

Səri-kuyində qoyub başımı bir uf demədim,

Səri-sidq ilə dilü canımı fərman etdim.

Yoxdu bir kimse məger dərdimi bilsin, ya Rəb –

Ki, mən öz qanım ilə dərdimə dərman etdim.

Dərdi-hicrində gözüm yaşı tutub dünyani,

Nuh tufanı kimi gör ki, nə tufan etdim.

Natəvan, etmədi ol səngdilə naəm əsər,

Gecə-gündüz nə qədər naəvü etqan etdim

(Köçərli Firudin bəy. Azərbaycan türkərinin ədəbiyyatı. İki cild, 2-ci cild. Bakı, Avrasiya-Press, 2005; 166).

Deməli, Natəvan öz ilahi sevgisindən el çəkmir, çünkü bu eşq onun yalnız bu həyatı deyil, əbədi həyatı üçün bir dönəmədir. Bu anlamda, insanın içindeki dərdini də özü kimi bileyək ikinci bir insan yoxdur, yalnız Tanrıdan başqa.

Tanrı və insan vəhdəti dərdli ilə dərdsiz bir-birindən ayıra bilər. Ancaq dərdli, möhnətli birisinin, eyni zamanda nə qədər dərdsiz olması da aşikardır. Çünkü içindəki dərdləri Tanrıyla bölüşən insan sanki dərdsizləşir və zahirən dərdli ikən dərdsiz görünür. Bizcə, bu

cəfa, ey dust!

Kənardən baxaram mən həqir həsrət ilə,

Bu yaxşı şivə deyil, olma biva-fa, ey dust!

Rəqibə xoşdu həmişə məni kənar etsin,

Fəda o himmətinə, olasan ri-za, ey dust!

Nə tab hicrinə vardır, nə taqə-tim səbər,

Bunun elaci ki, məmkün deyil mana ey dust!

Sənin bu hüsnüne layiq heyf ki, əhdin yox,

Nə qədər səy elədim, tapma-dim dəva, ey dust!

Bəli, bu hicrin ilə mən həmişə xoşalom,

Görək ki, neyləyəcək axırı qə-za, ey dust!

Rəqib görməsin, Allah, visali-işretin,

O səpdi tuxmi-fəraig, görüb rə-va, ey dust!

Çağırram Allahı mən hali-Natəvan ilə,

Məger ki, tez verə həq düşmənə cəza, ey dust! (Natəvan Xurşidbanu. Əsərləri. Bakı, "Lider nəşriyat", 2004; 26).

Natəvan bu şeirlərdə də, Allahın edaletinə siğınaraq mənəvi və maddi anlamındaki "dostu" bir-birindən fərqləndirməyə çalışmışdır. Buna səbəb də odur ki, insan ne qədər ilahi bir Dostu idrak etməye çalışsa da, obyektiv aləmdə mövcud olan "dost" u da bir kənra qoymaq məmkün deyildir. O zaman insan obyektiv aləmdəki "dost" ilə, ilahi bir Dost arasında nə cür bağılılıq yarada bilər? Bizcə, insanın şüurundakı ilahi "dost"la, real həyatdakı "dost"un oxşar cəhətləri ilə fərqliliklər də görməyi bacarmalı lazımdır. Təsadüfi deyil ki, xalq arasında deyirlər ki, dostunu, yol yoldaşını mənə göstər sənin mahiyyətəcə kim olduğunu deyək. Deməli, obyektiv aləmdəki "dost" - "muzun, yol yoldaşımızın mahiyyəti xeyli dərəcədə, bizim "mən"imizin mahiyyətini ortaya qoyur ki, bu da mənəvi Dosta olan münasibətimiz bu və ya digər formada ifadəsidir.

Natəvanın şeirlərində insan ruhunun daxili iztirabı və azadlığa doğru can atması da çox hiss olunur. Hər bir insan öz daxili narahatlılığından, nigaranlılıqlından qurtulmaq üçün bir şeylər aramaqda, sanki yeni bir azadlıq əldə etmək istəyində olur. Ümumiyyətə, Natəvanın yaradıcılığı əsasən, bu

məkə yanaşı, xalqın acınacaqlı həyatını, qadının şərəf və ləyəqəti-ni də təsvir etmişdir. Kərimi yazarı: "Natəvan pak məhəbbətdən, ayrıraq və intizardan, yarla görüşmək arzusundan, eşq və məhəbbətdən gözel, şairənə duyğularla bəhs edirdi. O, şeirlərində qızları onların razılığı olmadan əra verən mühitə, qadınları məhrumiyyətə düşçər edən şəraitə etiraz edirdi. O, qadınların hüquqlarının tapdalanmasından narahat olur. Əlbəttə, Natəvan öz etiraz və nigarənciliqləri ilə maarifpərvər bir xanım kimi məzəlmlərin ümidi yeri olmuşdur" (Kərimi Məhəmməd Rza. Azərbaycan mədəniyyəti və ədəbiyyatında məşhur qadınlar. Bakı, "Zərdablı" nəşriyyatı, 2014; 91). Deməli, Natəvan Xanlığın başçısı kimi də siyasi-ictimai məsələləri dərinən anlamış, idareetməni düzgün təşkil etməyi bacarmışdı. Başqa sözü, Natəvan yaradıcılığında siyasi məsələləri eks etdirməsə da, ancaq Xanlığın son başçı varisi kimi həyatı boyunca maarifin, mədəniyyətin yayılmasına çalışmış, sosial-mədəni və xeyriyyəçilik tədbirlərində fəal iştirak etmişdir.

XIX əsr Azərbaycanın qadın-sair adıbımız Xurşidbanu Natəvan yalnız ədəbiyyat baxımından deyil, ictimai-fəlsəfi anlamda da özünü ifadə etməyi bacarmışdır. Ola bilsin ki, onun yaradıcılığında ictimai-fəlsəfi məzmun çox da özünü bürüze verməmişdir. Ancaq onun şeirlərindəki mənalaların mahiyyəti yalnız zahirlə, təzahürə qıymətləndirmək də doğru olmazdı. Məsələn, Natəvanın şeirlərində yalnız dünyəvi yara həsr edilmiş mənalara deyil, eyni zamanda ilahi xarakterli mahiyyəti də görmək lazımdır. Ən əsası də odur ki, Natəvan bir qadın olaraq da istər dünyəvi yara, istərsə də ilahiyyə olan sevgisini ifadə etməkdə özündə iradə tapa bilməmişdir. Belə ki, Natəvan Qarabağ Xanlığının varisi kimi öz nufuzundan istifadə edərək bu bölgədə mühüm işlər görmüş, xeyriyyəçilik və maarifçiliklə məşğul olmuşdur. Dövrünün tanınmış ictimai xadimləri olan Natəvanın yenilikçi addımları ilə yanaşı, onun romantik-fəlsəfi mahiyyəti yaradıcılığından, xüsusi də insani hisslerin dünyəviliyə yanaşı, ruhaniyyatından söz açmaq məmkün deyildir. Onun şeirlərindəki ruhani-mənəvi duygular nə qədər bu dünya ilə bağlı olsa da, eyni zamanda ilahi xarakter daşıyan məzmundan da xali deyildir.